

# İSİ MƏLİKZADƏNİN DOĞUM GÜNÜDÜR

İsi Məlikzadə 1934-cü il mayının 1-də Quzey Azərbaycanın Ağcəbədi rayonununda anadan olmuşdur.Orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye Institutunun (indiki Neft və Sənaye Universiteti) neftmədən fakültəsinə daxil olmuş (1952) və həmin institutu bitirmişdir (1957).Tələbəlikdən qələmini bədii yaradıcılıqla sınamış və uğur qazanmışdı.İsi Məlikzadə Həmin illəri belə xatırlayır: "Cavan vaxtlarında gündüzlər istehsalatda çalışırdım, gecələr isə yuxuma haram qatıb, gözümün toyuğu gedənəcən hekayə yazırdım.Yazdıqlarımın keyfiyyətindən razı idim.Say artdıqca özümə inamım da artırdı".

Sonralar bədii yardımıcılığa olan həvəsi onu ixtisasından uzaqlaşdırıb ədəbiyyatın geniş üfüqlü qoynuna atdı.Ədibin bir sıra kiçik həcmili hekayələri dərhal oxucu rəğbəti qazandı.Bu hekayələrin əsas məğzi real həyatda gəlirdi.Lakoniklik, az sözlə böyük məna ifadə etmək ədibin yazı manerasına xas olan başlıca cəhət idi.

İsi Məlikzadə əsərlərinin mayası həyatdan, torpaqdan, xalqdan, milli kökə, ənənəyə bağlılıqdan irəli gəlir.XX əsrin 70-90-cı illəri İsi Məlikzadə yaradıcılığının ən məhsuldalar dövrünü təşkil edir.Bu illərdə yazdığı coxsayılı hekayə, povest və romanları geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdı.

İsi Məlikzadə "Ulduz", "Azərbaycan" ədəbi-bədii jurnallarında, Azərbaycan Dövlət Nəşriyyatında, "Azərbaycanfilm" kinostudiyasında və s. işləmişdir. İlk hekayəsi 1960-ci ilde, ilk kitabı - "Həsratin sonu" 1964-cü ildə çap olunub.Uzun illər ərzində



"Gümüş göl əfsanəsi", "Yaşıl gecə", "Küçələrə su səpmişəm", "Dədə pəlid", "Günəşli payız", "Qırmızı yağış", "Kövrək qanadlar", "Alovlu qış", "Özgə anası", "İki günün qonağı", "Günəş harada gecələyir" və b. kitabları nəşr olunmuşdur.

Ədibin "Molodaya Qvardiya", "Sovetskiy pisatel" kimi nüfuzlu nəşriyatlarda rus dilində ondan artıq kitabı nəşr olunmuşdur. Moskvada fransız dilində çıxan "Azərbaycan nəsri antologiyası"nda İsi Məlikzadənin bədii yaradıcılığına yüksək qiymət verilmiş, ədibin "Oğul" hekayəsi çap olunmuşdur.

İsi Məlikzadənin Respublika teatrlarının səhnəsində "Gəl qohum olaq", "Sağlıq olsun", "Hərənin öz ulduzu", "Məndən nigaran qalmayıñ" pyesləri tamaşaçaya qoyulmuşdur.

Uzun illər "Azərbaycanfilm" kinostudiyasında baş redaktor işləyən ədibin ssenariləri əsasında "Qatarda", "Gümüş göl əfsanəsi", "Pence-re", "Ağ atlı oglan", "Kişi sözü", "Cəhiz güzgüsü", "Güllənəmə təxirə salınıñ", "Hacı qara", "Papaq", "Evin kişiisi", "Evlənmək istəyirəm", "Qoca pa-

lidin nağılı" kimi qısa metrajlı bədii və sənədli filmləri böyük ekrana öz geniş təcəssümünü tapmış və tamaşaçı rəğbətini qazanmışdır.

Xüsusən də, yaziçinin "Qatarda" əsəri cəmiyyətdə baş verən haqsızlıqlara qarşı güclü etiraz, üşyan, haray olmaq baxımından ferqlənir. Sovet sisteminin qılıncının dali da, qabağı da kəsdiyi bir dövürdə onun eybəcərliklərini tam çılpaklılığı ilə açıb göstərən, keskin təqnid atəşinə tutan "Qatarda" əsəri ədəbiyyatımızda hadisədir.Xalq arasında çox sevilən bu əsərin şöhrətini Yaşar Nuri, Həsən Əbluc kimi görkəmli səhnə ustalarının bənzərsiz oyunu daha da artırılmışdır.

Bir qələm əhli olaraq İsi Məlikzadə özünü bədii yaradıcılıqdə təsdiq etmiş, oxucu və tamaşaçı kütlesinin sonsuz məhəbbətini qazanmışdır.Təəssüf ki, o yaradıcılığının çiçəkləndiyi bir dövrdə, Azərbaycan xalqının tale yüklü Qarabağ məsələsində Xudu Məmmədov (Qarabağ'a dair iclasda), Hafiz Baxış (Qarabağ'a dair iclasda), Fərman Kərimzadə, Mikayıl Azafli, Hamlet Xanızadə, Eldar Baxış, Famil Mehdi, Şahmar Əkbərzadə və başqaarı kimi İsi Məlikzadə də sarsıntı keçirdi və 1995-ci ildə döyuşasını deyişdi. Təsəllini onda təpirciq ki, İsi Məlikzadənin əsərləri bu gün də səhnədən düşmür, həmişəki məhəbbətlə oxunur, xatirəsi layiqince yad edilir.

Təkcə onu demək kifayyətdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2004-cü ildə latın qrafikası ilə capı nəzərdə tutulan yazıçıların siyahısında İsi Məlikzadənin də adı vardır.

Qəzənfər Paşayev